

Azərbaycan Respublikası Mərkəzi Seçki  
Komissiyasının 27 iyul 2016-cı il tarixli  
11/44 sayılı Qərarı ilə təsdiq edilmişdir.

**Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə  
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun)  
hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin**

**T Ə Q V İ M P L A N I**

Referendum Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə  
2016-cı il sentyabrın 26-na təyin edilmişdir.

Sıra sayı	Əsas hərəkət və tədbirlər	İcraçılar	Keçirilmə müddətləri	
			Azərbaycan Respublikasının Seçki Məcəlləsi və digər hüquqi aktlara əsasən	Tövsiyə olunan müddətlər
1	2	3	4	5
1	Referendumun hazırlanıb keçirilməsinin təmin edilməsi	Mərkəzi Seçki (Referendum) Komissiyası ( <i>bundan sonra-Mərkəzi Seçki Komissiyası</i> )	Referendumun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra M a d d ə l ə r : 8.1, 26.1	
2	Referendum üzrə təşəbbüs qrupunun yaradılması	Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları ( <i>sayı 500-dən az olmayaraq</i> )	Referendumun təyin edilməsi haqqında Sərəncam rəsmi dərc olunduqdan sonra M a d d ə l ə r : 1.1.16, 63.1–63.3	

1	2	3	4	5
3	Referendum üzrə təşviqat qrupunun yaradılması ilə bağlı yazılı bildirişin müvafiq seçki (referendum) komissiyasına təqdim edilməsi:  a) Mərkəzi Seçki Komissiyasına  b) dairə seçki (referendum) komissiyasına (bundan sonra – dairə seçki komissiyası)	Sayı 2000-dən az olmayan təşəbbüscülər;  sayı 500-dən çox və 2000-dən az olan təşəbbüscülər	Referendumun təyin edilməsi haqqında Sərəncam rəsmi dərc olunduqdan sonra  M a d d ə 63.1  M a d d ə 63.2	
4	Referendum üzrə təşviqat qrupunun yaradılması ilə bağlı bildirişin alınması barədə təşəbbüscülərə yazılı məlumatın verilməsi	Mərkəzi Seçki Komissiyası Dairə seçki komissiyası	Sənədlərin müvafiq seçki komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində  M a d d ə 63.4	
5	Referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüscülərinin səlahiyyətli nümayəndələrinə imza vərəqələrinin verilməsi	Mərkəzi Seçki Komissiyası Dairə seçki komissiyası	Müvafiq seçki komissiyası tərəfindən bildirişin alınması ilə bağlı yazılı məlumatın verilməsi gündən başlayaraq  M a d d ə 65	
6	Referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici imzalarının toplanması	Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüscülərinin səlahiyyətli nümayəndələri	Müvafiq seçki komissiyası tərəfindən bildirişin alınması ilə bağlı yazılı məlumatın verilməsi gündən başlayaraq  M a d d ə l ə r : 57, 65	
7	Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı ( <i>öz təşəbbüsü ilə, referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında</i> ); Beynəlxalq (xarici) müşahidəçilər ( <i>qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə</i> )	Referendumun elan edildiyi gündən başlayaraq səsvermənin keçirilməsi gününə 10 gün qalanadək  M a d d ə l ə r : 1.1.19, 1.1.20, 40.4- 40.6, 44	2016-cı il sentyabrın 16-dək

1	2	3	4	5
8	Seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı ( <i>öz təşəbbüsü ilə, referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında</i> )	Referendumun təyin edildiyi gündən başlayaraq səsvermənin keçirilməsinə 5 gün qalana-dək  M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.7	2016-cı il sentyabrın 21-dək
9	Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı ( <i>öz təşəbbüsü ilə, referendum üzrə təşviqat qrupunun, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında</i> )	Referendumun təyin edildiyi gündən başlayaraq səsvermənin keçirilməsinə 10 gün qalana-dək  M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.13,	2016-cı il sentyabrın 16-dək
10	Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada lövhəciklərin verilməsi	Mərkəzi Seçki Komissiyası  dairə seçki komissiyaları	Müşahidə aparılması barədə qərar ərizənin verildiyi tarixdən Mərkəzi Seçki Komissiyası tərəfindən 3 gün müddətində qəbul edilir.  Dairə seçki komissiyası tərəfindən 2 gün müddətində qəbul edilir.  M a d d ə l ə r : 25.2.20, 40.6, 40.7, 44	
11	Seçki rəsmiləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi	Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları	Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 3.10-cu bəndinə əsasən	Mütəmadi

1	2	3	4	5
12	Dairə və məntəqə seçki komissiyası üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi	Mərkəzi Seçki Komissiyasının treninq qrupları	M a d d ə 25.2.7	Mütəmadi
13	Dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri üçün treninqlərin keçirilməsi	Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə 25.2.10	Mütəmadi
14	Teleradio verilişləri və digər yayım qurumları vasitəsilə referendum haqqında qanunvericiliyin izahının, seçicilərin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, "dəyirmi masa"lar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsi	Mərkəzi Seçki Komissiyası	M a d d ə l ə r : 25.2.7, 26.1.7	Mütəmadi
15	Azərbaycan Respublikasının hüdudlarından kənarında yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində, ya da konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi	Mərkəzi Seçki Komissiyası ( <i>Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında</i> )	Səsvermə gününə ən azı 25 gün qalanadək M a d d ə l ə r : 29.2, 46.1, 46.8	2016-cı il sentyabrın 1-dək
16	Referendum üzrə maliyyə fondunun formalaşdırılması üçün xüsusi hesabın açılması	Referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi	Referendum üzrə təşviqat qrupunun yaradılmasına təşəbbüs edilməsi barədə bildiriş müvafiq seçki komissiyasına təqdim edildikdən sonra 5 gün müddətində, qeydiyyat üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalanadək M a d d ə l ə r : 91.1, 91.2, 129	

1	2	3	4	5
17	Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi	Referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi	Səsvermə gününə azı 35 gün qalanadək saat 18.00-dək Maddələr: 66.1, 66.2	2016-cı il avqustun 22-si saat 18.00-dək
18	Referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin birinci ilkin maliyyə hesabatı	Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi	Qeydiyyat üçün zəruri olan sənədlərlə birlikdə hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir. Maddələr: 66.2.3, 94.3.1	
19	İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və referendum üzrə təşviqat qrupunun qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi	Mərkəzi Seçki Komissiyası Dairə seçki komissiyası	Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində Maddələr: 59, 67, 68	
20	Referendum üzrə təşviqat qrupu tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi	Mərkəzi Seçki Komissiyası Dairə seçki komissiyası	Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə referendum üzrə təşviqat qrupunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində Maddələr: 72.1, 72.2	
21	Seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmənin aparılması	Məntəqə seçki komissiyaları	Səsvermə gününə azı 35 gün qalanadək Maddə 48.1	2016-cı il avqustun 22-dək
22	Seçici siyahılarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası	Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən qaydada təsdiq edildikdən sonra Maddə 46.1	

1	2	3	4	5
23	Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 45 gün qalanadək M a d d ə 101.1	2016-cı il avqustun 12-dək
24	Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi	Mərkəzi Seçki Komissiyası,  dairə seçki komissiyaları	Səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir;  səsvermə gününə azı 25 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir. M a d d ə l ə r : 101.1, 101.2	2016-cı il avqustun 12-dək  2016-cı il sentyabrın 1-dək
25	Səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 40 gün qalanadək "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndi	2016-cı il avqustun 17-dək
26	Referendum üzrə təşviqat qruplarının qeydə alınması barədə məlumatların ictimailəşdirilməsi: a) qeydiyyat barədə kütləvi informasiya vasitələrinə məlumatların verilməsi və siyahı formasında dərc edilməsi; b) seçki komissiyalarının otaqlarında və səsvermə otaqlarındakı məlumat lövhələrində yerləşdirilməsi.	Mərkəzi Seçki Komissiyası  dairə və məntəqə seçki komissiyaları	Qeydiyyatdan sonra 24 saat müddətində  Səsvermə gününə azı 15 gün qalanadək M a d d ə l ə r : 68.6, 98.3	2016-cı il sentyabrın 11-dək
27	Referendumqabağı təşviqatın aparılması	Referendum üzrə qeydə alınmış təşviqat qrupları	Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır. M a d d ə 75	2016-cı il sentyabrın 3-də başlanır, sentyabrın 25-i saat 8.00-da dayandırılır.

1	2	3	4	5
28	<p>Bilavasitə referendumdan əvvəl seçki məntəqələrinin yaradılması:</p> <p>a) yaşayış məntəqələrindən kənarında yerləşən hərbi hissələrdə;</p> <p>b) həmin yerlərdə müstəsna hallarda</p>	<p>Dairə seçki komissiyaları (<i>seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə</i>)</p> <p>dairə seçki komissiyasının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərləri</p>	<p>Səsvermə gününə azı 50 gün qalanadək</p> <p>M a d d ə l ə r : 35.2, 35.4, 35.5</p> <p>Səsvermə gününə azı 5 gün qalanadək</p> <p>M a d d ə 35.5</p>	<p>2016-cı il avqustun 7-dək</p> <p>2016-cı il sentyabrın 21-dək</p>
29	<p>Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında, səsvermə günü üzən gəmilərdə (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yaradılması;</p> <p>həmin yerlərdə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda seçki məntəqələrinin yaradılması</p>	<p>Müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırmaqla müvafiq dairə seçki komissiyaları</p>	<p>Səsvermə gününə ən azı 50 gün qalanadək</p> <p>M a d d ə l ə r : 35.2, 35.4</p> <p>Səsvermə gününə azı 5 gün qalanadək</p> <p>M a d d ə 35.4</p>	<p>2016-cı il avqustun 7-dək</p> <p>2016-cı il sentyabrın 21-dək</p>
30	<p>Nömrələri və hüdudları göstərilən seçki məntəqələri siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələri siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi</p>	<p>Dairə seçki komissiyaları</p>	<p>Səsvermə gününə azı 45 gün qalanadək</p> <p>M a d d ə 35.7</p>	<p>2016-cı il avqustun 12-dək</p>

1	2	3	4	5
31	Seçki Məcəlləsinin 35.4-cü və 35.5-ci maddələrində göstərilmiş müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumatların dərc edilməsi	Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada	Seçki məntəqələrinin yaradılması günündən ən gec 2 gün keçənədək M a d d ə 35.7	
32	Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqələri üzrə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.7-ci və 109-cu maddələrində göstərilən məlumatların dərc edilməsi	Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri	Seçki məntəqələri yaradıldıqdan, eləcə də səsvermə keçirildikdən sonra M a d d ə 35.8	
33	Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə ən gec 45 gün qalanadək M a d d ə l ə r : 100.1 – 100.6	2016-cı il avqustun 12-dək
34	Seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi	Dairə seçki komissiyası  Məntəqə seçki komissiyası	Səsvermə gününə 45–25 gün qalanadək;  səsvermə gününə 24–3 gün qalanadək M a d d ə l ə r : 101.2 – 101.4	2016-cı il avqustun 12-dən sentyabrın 1-dək 2016-cı il sentyabrın 2-dən sentyabrın 23-dək
35	Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi: a) yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi;	Dairə və məntəqə seçki komissiyaları  Seçicilər haqqında təqdim edilən məlumatlar əsasında məntəqə seçki komissiyası	Səsvermə gününə azı 25 gün qalanadək  müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra M a d d ə l ə r : 46.1, 46.5	2016-cı il sentyabrın 1-dək



1	2	3	4	5
	b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi	Hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə seçki komissiyaları	Səsvermə gününə azı 20 gün qalanadək; M a d d ə 46.6	2016-cı il sentyabrın 6-dək
36	“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə ən azı 20 gün qalanadək “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndi	2016-cı il sentyabrın 6-dək
37	“Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə ən azı 10 gün qalanadək “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndi	2016-cı il sentyabrın 16-dək
38	Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması	Seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri	Səsvermə gününə azı 30 gün qalanadək M a d d ə 35.6	2016-cı il avqustun 27-dək
39	Referendum üzrə səsvermə bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 35 gün qalanadək M a d d ə l ə r : 99.1–99.4, 134	2016-cı il avqustun 22-dək
40	Referendum aktı layihəsinin çap edilməsi və yayılmasının təmin edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 30 gün qalanadək M a d d ə 124.2	2016-cı il avqustun 27-dək

1	2	3	4	5
41	Seçki məntəqələrinin ərazisində referendumqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi	Dairə seçki komissiyalarının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları	Səsvermə gününə azı 30 gün qalanadək M a d d ə 87.6	2016-cı il avqustun 27-dək
42	Referendumqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması	Dairə seçki komissiyalarının sifarişi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları	M a d d ə l ə r : 11, 86.3	
43	Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 20 gün qalanadək M a d d ə 100.8	2016-cı il sentyabrın 6-dək
44	Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi	Dairə seçki komissiyası	Səsvermə gününə azı 4 gün qalanadək M a d d ə 100.8	2016-cı il sentyabrın 22-dək
45	Referendum günü səsvermənin yeri və vaxtı barədə kütləvi informasiya vasitələri və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi	Məntəqə seçki komissiyaları	Səsvermə gününə azı 25 gün qalanadək M a d d ə 104.1	2016-cı il sentyabrın 1-dək
46	İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi	Referendum üzrə təşviqat qruplarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri	Səsvermə gününə ən tezi 20 gün qalanadək və ən gec 10 gün qalanadək M a d d ə 94.3.2	2016-cı il sentyabrın 6-dan 16-dək
47	Referendum üzrə səsvermə bülletenlərinin hazırlanması	Mərkəzi Seçki Komissiyasının qərarı əsasında müvafiq poliqrafiya müəsisəsi	Səsvermə gününə ən azı 10 gün qalanadək M a d d ə 99.4	2016-cı il sentyabrın 16-dək
48	Referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması	Məntəqə seçki komissiyaları	Səsvermə gününə 7 gün qalanadək "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 3.1-ci bəndi	2016-cı il sentyabrın 19-dək

1	2	3	4	5
49	Referendum üzrə səsvermə bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 5 gün qalanadək M a d d ə 99.6	2016-cı il sentyabrın 21-dək
50	Referendum üzrə səsvermə bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi	dairə seçki komissiyaları	Səsvermə gününə azı 3 gün qalanadək M a d d ə 99.6	2016-cı il sentyabrın 23-dək
51	Referendum üzrə səsvermənin keçirilməsi: a) həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması; b) seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi; c) səsvermənin başlanmasının elan edilməsi; ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatmasının elan edilməsi.	Məntəqə seçki komissiyaları <i>a) məntəqə seçki komissiyaları</i>  <i>b), c), ç) məntəqə seçki komissiyalarının sədrləri</i>	M a d d ə l ə r : 104, 105, 135	bir qayda olaraq a) saat 7.30 b) saat 7.50 c) saat 8.00 ç) saat 19.00
52	Referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatların verilməsi (gün ərzində 5 dəfə)	Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə l ə r : 110.5, 110.6	Səsvermə günü: saat 10.00 saat 12.00 saat 15.00 saat 17.00 saat 19.00
53	Referendum üzrə səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokollarında olan məlumatlarının Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin internet saytında ilkin məlumat kimi yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə l ə r : 110.5, 110.6	2016-cı il sentyabrın 26-da
54	Referendum üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının yekun protokollarının 1-ci nüsxəsinin ona əlavə edilməli olan sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi	Məntəqə seçki komissiyaları	Seçicilərin səsələrinin hesablanmasına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq M a d d ə l ə r : 106.5, 106.7	

1	2	3	4	5
55	Məntəqə seçki komissiyasının yekun protokolunun 3-cü nüsxəsinin məlumat lövhəsində asıllaq nümayiş etdirilməsi	Məntəqə seçki komissiyası	Protokol tərtib edildikdən sonra (5 gün saxlanılmaqla) M a d d ə 106.11	
56	Seçki dairəsi üzrə referendumun nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilməli olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması	Dairə seçki komissiyası	Səsvermə günündən ən gec 2 gün keçənədək M a d d ə l ə r : 107.1–107.4	2016-cı il sentyabrın 28-dən gec olmayaraq
57	Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat lövhəsində asıllaq nümayiş etdirilməsi	Dairə seçki komissiyası	Protokol tərtib edildikdən sonra (10 gün saxlanılmaqla) M a d d ə 107.7	
58	Referendumun ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası	Referendumun ilkin nəticələri dairə seçki komissiyaları üzrə səsvermənin nəticələrinə dair protokol Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra M a d d ə 109.1	
59	Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyasının maliyyə hesabatının dairə seçki komissiyasına təqdim edilməsi	Məntəqə seçki komissiyaları	Səsvermə günündən sonra 5 gün müddətində M a d d ə 96.6	2016-cı il oktyabrın 2-dək
60	Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi	Dairə seçki komissiyaları	Səsvermə günündən sonra 10 gün müddətində M a d d ə 96.7	2016-cı il oktyabrın 7-dək
61	Referenduma yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə M a d d ə l ə r : 138.1, 138.4	2016-cı il oktyabrın 21-dək

1	2	3	4	5
62	Referendum yolu ilə qəbul edilmiş qərarın və referendumun yekunları haqqında rəsmi elanın dərc edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə günündən ən gec 30 gün keçənədək M a d d ə 140	2016-cı il oktyabrın 26-dək
63	Yekun maliyyə hesabatının təqdim edilməsi (referendum fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də qoşulmaqla)	Referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi	Referendumun nəticələrinin rəsmi dərc edildiyi gündən ən gec 10 gün sonra M a d d ə 94.3.3	
64	Qeydə alınmamış referendum üzrə təşviqat qrupu tərəfindən referendum fondunun xərclənməmiş pul vəsaitinin qaytarılması	Referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüslərinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olmuş şəxs	Yekun maliyyə hesabatı təqdim edilənədək M a d d ə 131.2	
65	Qeydə alınmış referendum üzrə təşviqat qrupu tərəfindən referendum fondunun xərclənməmiş pul vəsaitinin qaytarılması	Referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi	Yekun maliyyə hesabatı təqdim edilənədək M a d d ə l ə r : 131.1, 132	
66	Dairə seçki komissiyalarının protokollarında olan məlumatların tam şəkildə dərc edilməsi (həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər)	Mərkəzi Seçki Komissiyası	Səsvermə günündən sonra 45 gün müddətində M a d d ə 109.2	2016-cı il noyabrın 11-dək
67	Məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi	Mərkəzi Seçki Komissiyası	Seçki günündən sonra 6 ay müddətində M a d d ə 109.5	2017-ci il martın 27-dək